


Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir



Padşah Davud (1-ci Hissə)



Müəllif: Edward Hughes
İllüstrasiya edən: Lazarus; Alastair Paterson
Uyğunlaşdırın: Ruth Klassen
Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org


BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2021 Bible for Children, Inc.
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

Gənc Davud qaçıqda idi. Padşah Şaul onu öldürmək istəyirdi. Davud dörd yüz ardıcılı ilə çöllükdə böyük bir mağaranın içində yaşayırdı. Bir dəfə padşah Şaulun əsgərləri az qala onu tapmışdılar. Ancaq Davud yerini dəyişdi.




Şaulun qulu Doeq padşaha dedi ki, kahinlər Davudun qaçmasında ona kömək ediblər. Şaul onları öldürməyi əmr etdi. Ancaq bunu yalnız Doeq etməyə hazır idi! O vəhşicəsinə səksən beş kahini və onların ailələrini qılıncı öldürdü. Bu, çox böyük pislik idi.



3

Bir gün Şaul Davudun axtarışında idi, Davud və onun adamlarının gizləndiyi mağaraya girdi. Şaul tək idi!



4


Mağarada Davud asanlıqla Şaulu öldürə bilirdi. Əksinə, o gizlicə yaxınlaşdı və Şaulun paltarının ucunu iti xəncəri ilə kəsdi.



Şaul gedəndə Davud onu çağırırdı. “İçəridə mən sənin paltarının ucunu kəsdim və səni öldürmədim, bil və gör ki, mənim əlimdə nə şər və nə də ki, qiyam var...”


5

Şaul Davuda xətər yetirməyə çalışdığına görə peşman olduğunu dedi. Ancaq tezliklə onun keçmiş qəzəbi qayıtdı və o, Davudu öldürmək üçün üç min nəfərlik ordu düzəltdi. Bir gecə, ordu yatarkən, Davud və onun əsgərlərindən Avişay adlı biri Şaul padşahın yatdığı düşərgəyə yavaşca girdilər.




6

Avişay pıçıldadı: “Allah bu gün düşməni sənə təslim etdi. İndi isə qoy nizə ilə onu birdəfəlik yerə elə yapışdırım ki, ikinci dəfə vurmağa ehtiyac olmasın”.



7

Davud imtina etdi. Şaulun nizəsini və su qabını götürdü, düşərgəni tərk etdi. Qarşı tərəfə keçib Davud Şaul eşidənə qədər qışqırdı. Şaul bir daha gördü ki, Davud onu öldürə bilirdi, amma öldürmədi. Bir daha Şaul Davuda xətər yetirməyə çalışdığına görə peşman olduğunu dedi. Ancaq Davud bilirdi ki, Şaulun sözlərinə etibar edə bilməz.



8

Şamuel artıq ölmüşdü. O, Allahın ilk öncə Şaulu, sonra da Davudu İsrailin padşahı kimi məsh etməsini dediyi peyğəmbər idi. Filiştililər İsrailə hücum edəndə Şaul Allahın qadağan etdiyi dəhşətli bir şey etdi.




9

O, baxıcı qadına əmr etdi ki, Şamueli ölüldəndən çağırсын. Həmin gecə Şaul xəbər aldı.



10

“... Rəbb səni tərək etdi və sənin düşmənin oldu... Rəbb padşahlığı sənin əlindən aldı və Davud adlı yaxınına verdi. Sabah sən və sənin oğulların mənimlə olacaqsınız. Rəbb, həmçinin İsrail ordusunu Filiştililərin əllərinə təslim edəcək”. Şaul bunu eşidəndə qorxu içində titrədi.



11

Filiştililər İsrailə qarşı vuruşdular və İsraililər qaçdılar. Filiştililər Davudun yaxın dostu Yonatan da daxil olmaqla, Şaulun oğullarını öldürdülər.




12

Şaul oxatanlardan çox şiddətli yaralanmışdı. O, öz silahdarına dedi: “Qılıncımı çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib qılınclarını mənə batıraraq əylənəcəklər”. Ancaq onun silahdarı qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı.




13

Şaulun və onun oğullarının meyitini taparaq, Filiştililər cəsədləri əsir tutduqları İsrail şəhərinin divarına mıxladılar. Bəzi cəsür İsraililər cəsədləri xilas etdilər, onları evə götürdülər və qalıqları İsraildə basdırmazdan əvvəl onları yandırdılar.



14



Davud bu sarsıdıcı xəbəri eşidəndə yas tutdu, ağladı və Şaul, onun oğlu Yonatan və Rəbbin xalqı üçün axşama qədər oruc tutdu, çünki onlar qılıncdan ölmüşdülər.

15



Şaulun Davudu öldürməyə çalışdığına baxmayaraq, Davud sona qədər Allahın məsh edilməsi kimi Şaula ehtiram göstərdi. İndi Allah Davudu Şaulun yerinə padşah edərək, onu izzətləndirdi.

16


Padşah Davud (1-ci Hissə)

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

1 Şamuel 24-31, 2 Şamuel 1-2

“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

17



20

60

18

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inansan və Ondan günahlarını bağışlamasını dilərsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

19